

Fazil Sənən

naşı, həm də istirakçısıdır.

Romanın Əfqanistanla əlaqəli hissəsində əfqan xalqına "azadlıq və demokratiya" aparan işgalçi sovet ordusuna qarşı əfqan xalqının mübarizəsini məharətə ümmümləşdirən müəllif, yüksək çinli sovet zabitlərinin əsir və itkin düşən əsgərlərin tabutunda cenaze əvezinə narkotik göndərilməsi məsəlesi ilə orduca bəzi zabitlərin alçaqlıq və rəzviliyini məharətə aşıb göstərir.

Maraqlı kompozisiya quruluşuna malik olan romanda hadisələr bir-birində doğur və hadisələr arasında daxili bir bağlılıq var. Oxucu hadisələrin biri digərini əvəzləməsində bir bütövlük görür.

Ösir düşən Vüqarın ölüm ayağın-

Ədəbi aləmdə imzası şair, nasır, publisist və tənqidçi kimi tanınan İmam Cəmili ilə tanışlığınızın tarixini xatırlayanda göz önlündə dostumun keçdiyi şərəfi ömrür yolu yenidən canlandı.

İyimiyə yaxın sanballı kitabı müəllifi olan İmamın əsərləri onun yaşadığı keçməkəşli ömrü yolunun bir növ sənədlə bədii ifadəsidir desək, heç də sahə etmərik.

Bu gün 70 yaşın şərəfi taxtacında ayləşən İmam cənub arxaya boyananda ömründən keçən günlərin havayı xərclənmədiyini gördükcə içinde bir rahatlılıq hiss edir. İmam bir əlinde silah Əfqanistan və Birinci Qarabağ müharibəsində dəfələrə ölmək üz-üzə gəlməsinin ağır-acisini, sonralar gələcək nəsildə müharibəyə, onun təzadlı faciələrə nifat hiss oyatmaq məqsədi ilə müxtəlif ədəbi janrlarda qələmə almışdır.

İçində gəzdirdiyi ağrılıları ilk əvvəl lirk şeirlərində, sonralar poemalarında, publisistikasında və hekayelerində əks etdirin İmam Cəmili özündən razı qalmadığını hiss edərək daha geniş ədəbi ərazi axtarışına çıxmışdı. Sonda söz köhlənini her tərəfə dördnala çapə biləcəyi roman janrında ağrılardan doğan sevinc yaşıları ilə dərindən nefes alması ilə rahatlandı.

İmam Cəmillinin həyat və yaradıcılığı haqqında vaxtilə yetərince söz demişəm. Ona görə onun son zamanlarda "Təzadlı dünyanın təzadlı adamı" (Bakı, "Ecoprint", 2021) romanı haqqında müəllifin ağrılı dünyasından sevincə doğru uzanan yola yığcam bir işiq salmağa çalışacaqı.

Romanla tanış olan oxucu, romanın adının "Təzadlı dünyanın təzadlı adamı" adının hadisələrin özündən doğduğundan şahidi olur. Doğrudan da dünya təzadlı hadisələrlə doludur. Təzadlı olan dünya mühitine görə insan yetişdirir. Ösərin baş qəhrəmanı Vüqar da həmin təzadlı dünyanın təzadlı adamına çevirilir. Həssas oxucu bilir ki, Vüqar ister istəməz təzadlı bir həyat yaşamalı olur.

Vüqar saf, temiz insandır. O, təmizliyi ilə ona düşmən gözü ilə baxan Zeynalı hərkəti, davranışı ilə təbiyə edib dosta çevirir. "Vüqar, sən mənim həyatımı məhv olmaqdan qurtarmışsan. Bundan böyük yaxşılıq?" – deyən Zeynalı sözləri Vüqarın neçə bir insan olmasının səciyyəsindədir.

Vüqar Xalidə ilə ailə qursa da ailə uzun ömürlü olmur. Bir-birini ne qədər sevsələr də Xalidə ana ola bilməyəcəyini dəqiqləşdirəndən sonra anasının məsləhəti ilə Vüqardan ayrılmayı qərarlaşdırır. Xalidə mənən çox yüksək qadındır. Sonsuz sevgisine baxmayaq evin tek oğlu olduğunu nəzərə alıb Vüqarın övlad sahibi olması üçün öz sevgisinin üstündən xətt çəkir.

Hərbi xidmətə yola düşən Vüqar bir neçə aydan sonra Əfqanistana göndərilir. Müəllif Vüqarın Əfqanistan həyatının o qədər canlı və real təsvir edir ki, oxucu özünü hadisələrin istirakçısı sırasında bilir. Çünkü müəllif hadisələrin müşahidəçisi olmaqla ya-

məharibə aparan sovet ordusu mağlub ordu kimi geri dönməli olanın sonra əsir düşmüş sovet adamlarından sağ qalanların da vətənə dönmək arzuları baş qaldırıldı. Belə əsirlərin ümmümləşdirilmiş obrazı olan Vüqar surətinin düşüncələrində yazıçı Vətən sevgisinin inandırıcı, təbii boyalarla verməsi gənc nəsilde vətənpərvərlik təbiyəsində əhəmiyyətli rol oynayır.

Böyük sərvət sahibi olan Vüqarın baxışlarında həmişə nisgilliyi müşahidə edən Fatimə oğlu Müslümə və həyat yoldaşına sənəsiz məhəbbəti olmasına baxmayaq Vüqarı öz vətənə yola salmağın təşəbbüskarı olur. Bunu ancaq Fatimə kimi mənəvi baxımdan zəngin və fədakar qadınlar bacara bilər. Fatimənin yazıçı tərəfindən işlənmiş müsbət keyfiyyətli xarakteri onun ideal bir obraz kimi

diyə kimi yuxuma girməyən Fatimənin başında nəsə var. İçinde Fatime ilə görüşmək arzusunun baş qaldırması istəyinə qarşı çıxa bilmir. Bulanlıq sular durulmuş, qırmızı imperiya dağılmış, Azərbaycanda demokratik və hüquqi bir dövlət qurulmuşdu. Vüqarın verdiyi ərizəyə müsbət cavab gəlməmişdi. Onun Əfqanistana getməsinə icazə verilmişdir.

Vüqarın göndərdiyi pulların hesabına Zöhra avad yaşı ev tikdimiş və həyat-baca düzəltmişdir.

Roman haqqında fikrimizi Fatimənin görüş zamanı Vüqara söylediyi fikirlər yenənəldir:

"Görürür təzadlı dünyanın işləri həmişə səni axtarbı tapır. Dəyişmişsin, bir az da yaşılaşmışın."

Doğrudan da dünyanın qəribə, təzadlı işləri çoxdur. Vüqarın başına gələn macəralar kimi.

və bir-birilərini başa düşmələridir. Əhsən bu cür sevgiye. Yazıçının da məqsədi üreklerde kin-küduret əvəzinə sevgi hissi oyatmaqdır. Doğrudan da üreklerde sevgi olsa planetimizdə bu qədər insan qanı axıdılmaz və müharibələr baş verməz.

Qarşidan İmam Cəmillinin yetmiş illik yubileyi gelir. Mən də dostumun yubiley təbrik Üçün qisa bir yazı yazmağı nəzerde tutmuşdum. Amma sonra fikrimi deyişməli oldum. Səbəbi də o oldu ki, İmamın yaradıcılığı ilə tanışam. Onun yaradıcılığı barede "Bu, mənəm: İmam Cəmili" adlı bir monoqrafiya, bir neçə kitabına "ön söz", bir neçə geniş həcmli məqalə, hətta iki yüz səhifəyə yaxın "Özü də sözü kimi" adlı iki cildlik xatirələr yazmışam. Ümumilikdə, İmam Cəmillinin özü və yaradıcılığı haqqında 500 səhifəyə yaxın yazı yazmışam. Hamisi da dövrü mətbuatda və kitab şəklində çap olunubdur.

Son iki romanı haqqında söz de-mədiyimə görə imkandan istifadə edərək həmin romanlar haqqında fi-kirlərimi qısaca da olsa yazacaqım yubiley yazısı tərkibində qeyd etməyi lazımlı bildim.

Bilərəm, tələbkar oxucu yazı ilə razılaşmayıb deyəcək: "Bu yubiley yazısı, yoxsa resenziyadır?"

Hörmətlə oxucu! Həm yubiley, həm də resenziyadır. Nə cür qəbul et-səniz xoşdur. Bir ömrü İmam Cəmili üçün girov qoymuşam desəm, heç də sahə etmərəm. Faktlar göz qabağındadır.

Yeri gəlmışken, İmamın çətin vəziyyətdən çıxmış bacarığına aid yaxın günlərdəki bir hadisəni xatırlamaq mənəcə oxucu üçün da maraqlı olar.

5-6-7 iyul 2024-cü ildə Hacıkəndin "Xan yaylağı" adlanan yerində "Milli Yay festivalı" tədbiri keçiriləcək haqqında sosial şəbəkədə məlumat verilmişdir.

Bir təsadüf nəticəsində məşhur gənc yazıçı Vüsal Nuriyə zəng etdi. Hal-əhvaldan sonra Vüsal müəllim söylədi ki, iyulun beşində festivala gələcəm.

Kəçən il de Vüsal müəllim "Yaylaq festivalı" haqqında mən Mərdəkanda olduğuma görə görüşə bilməmişdim. Söz verdim ki, hələlik bir yana getməmişəm, yəqin ki, görüşərik.

5 iyulda gündüz saat 12-də Vüsal Nuru ilə Gəncə Dövlət Universitetinin qarşısında görüşdü. İmamın maşının sənədində problem olduğu üçün mən ayrı maşın tapmaq istəsem də İmam razılaşmadı.


İmamın maşını ilə yola düşdük. Gözəl hava idi. Maşın irəlilədikcə təbitin gözəlliyi göz oxşayırdı.

Festivala qəban yolda polis bizi saxladı və maşının qəbələyə icazə vermedi. Polis söyledi ki, mikroavtobusla qəbələyə İmam maşından düşdü və polisden xahiş etdi ki, icazə ver sin. Gənc olmasına baxmayaq polis inadlıraq göstərdi. Mən isə etibat edirdim ki, maşının sənədini istəsələr iş dəlaşəcəq. Vüsal müəllimlə birgə İmamla polisin mübahisəsinə tamaşa edirdik. Axır ki, İmam polisi razı saldı. Maşına doğru gələndə Vüsal Nuru təbəssümle "Məqsədina çatmağı bacaran adamdır".

Yaxşı istirahət etdi. Hər ikimiz Vüsal Nurya "Çox sağlam olun sizin hesabınıza festivala gəldik. Düzü biz bura gəlməyi ağılmıza da gəlməzdi", – deyərək minnətdərtigimizi bildirdik.

Əziz dostum İmam Cəmili! Qarşidan gələn 70 illik yubileyin münasibatı ilə səni ürekden təbrik edirəm. Sənə uzun ömür və cansağlığı arzayıyıram. Allahın sənə verdiyi ömrü ağrı-acisiz yaşayasan. Bulud ağrısının sevinc yaşılaşan kimi yaşayacağı ömrü sevinde yaşayasan. Amin!..

Bulud ağrılарın sevinc yağışları Dostum İmam Cəmillinin 70 illiyinə



da Kəlməyi-şəhadətini söyləməsi, onu ölümdən xilas edir. Milyonçu Zülfüqar Kerimi tərəfindən pulla alınan Vüqarın həyatında yeni bir mərhələ başlayır. Ösir düşmüş sovet əsgəri Vüqarın qulluqunu kimi alınbı aparılması, itkin düşmüş kimi qeyd olunur və ailesine tabutda halak olmuş əsgər kimi "canazesi" göndərilir.

Tabutun açılmasına icaza verilmədən dəfn edilir. Ailə göz yaşı içərisində yas mərasimi keçirir. Lakin bir neçə gündən sonra gecə Vüqarın "qəbri" açılır, tabutda göndərilmiş narkotik götürülür və yenidən "dəfn" olunur.

Ağrı-acılarla yaşıyan Vüqar özə də bilmədən sevincə doğru addımlayıb. Belə ki, Zülfüqar Keriminin yeganə qızı Fatimənin Vüqara qarşı olan rəğbəti gözlənilmədən onun həyatını tamam dəyişir.

Fatimənin Vüqara olan sevgisi sonda onunla ailə qurması ilə neticələnir.

Xarıcdə təhsil almış, dünyagörüşlü Fatimə atasının narkotik sahələrini ləğv edib yerində kənd təsərrüfatı qurması yazının insanları məhv edən ağ ölümə qarşı ışuyanı deməkdir. Fatimənin bu hərəkəti, narkotikin açıq şəkildə Əfqanistanda əkilib berçiləməsində qaranlıq mühitdə uzaqdan güclə sezilən bir işığa bənzeyir. Gec-tez Əfqanistanda narkotik bitkiniñ əkilib-berçiləməsinə qadağa qulacağına yazıçı oxucunu inandırır.

Son zamanlar Vüqar tez-tez Fatiməni yuxuda görür və fikirləşir ki, in-

oxucu yaddaşında müsbət Şərq qadını kimi qalmasına səbəb olur. Lyudmila ilə tanışlıq Vüqarın həyatında yeni bir səhifə yaşatmalı olur. Vüqar isə istər-istəməz bu Donjuanlıq təleyinə boyun əyməli olur. Qınamalı deyil. Ayri yolu yoxdur. Vətəninə və doğmalarına qovuşmaq üçün təleyinə yazılmış macəraları gedisə təzadlı bir insana çevrilir.

Birinci Qarabağ savaşa başlayan-

da erməni təcavüzkarlarından tor-

paqları müdafiə etmək məqsədi ilə

yaradılmış könüllülər dəstəsinə yazı-

lan Vüqar, ikinci dəfə döyüş meyd-

ninə yolların. Döyüşlərin birində ağır

yaralanan Vüqar həkimlərin sayəsin-

də sağ qalır və ordudan təxis olunur.

Ordudan təxis olunsa da Vüqar tez-

tez cəbhədə döyüşçülərə yardım

aparır, xəstəxanada yaralılara baş çə-

kir. Vətən eşqi ilə alışb yanan keçmiş

döyüşü, ermənilər vəhşilikləri ilə

heç cür barişa bilmir. Havadarlarının

köməyi ilə ermənilər yeni müstəqillik

qazanmış Azərbaycanın iyirmi faiz

torpaqlarını işgal edir və bir milyona

yaxın azərbaycanlıların doğma yurd-

yuvalarından məcburən qaçqın olma-

sına səbəb olurlar. Atəşkəs elan olun-

sa da Vüqar da başqa azərbaycanlı-

lar kimi içində intiqam hissisi ilə acı hə-

qıqtələ barışmalıdır.

Bu qadınlar sevdiklərinin vüsali-

na qovuşmaqla yanaşı, bağışlamaq

da bacarırlar. Bu qadınları birləşdirən

bir nöqtə var. Həmin nöqtə Vüqara,

Salehə olan sevgiləridir. Demək, in-